



Faiq Ələkbərli

(əvvəli ötən sayımızda)

Hələ, Sovetlər Birliyi dövründə Azərbaycan Türk fəlsəfi fikir tarixinə dair qiymətli əsərlər ("X-XIII əsrlərdə Azərbaycanda fəlsəfi fikir", "Bəhmənyarın fəlsəfəsi", "Orta əsr Azərbaycan filosofları və mütefəkkirləri" və b. və b.) yaxan Z.Məmmədov "Azərbaycan fəlsəfəsi tarixi" kitabında bütün bunları sistemli şəkile salmışdır. O, "Qədim və erkən orta əsrlərdə Azərbaycan fəlsəfi fikri" fəsində Azərbaycan xalqının ən qədim dinini inanclarına toxunub, türksöylü tayfaların əski inamlarından bəhs etmişdir. O, "7-10-cu əsrlərdə Azərbaycan fəlsəfəsi" adlı ikinci fəsildə "Kitabi-Dəda Qorqud" boyu ilə bağlı müəyyən qədər Azərbaycan-Oğuz türklerinin dini-fəlsəfi dünyagörüşünə toxunmuş, Oğuz türklerinin İslamdan öncəki dini inamlarının, düşüncə tərzinin, eləcə də müəyyən qədər temlərə bağlılığın öz əksini tapdılığını qeyd etmişdir. Bu fəsildə islam və onun müqaddəs kitabı Quran haqqında ümumi bilgi verən Z.Məmmədov daha çox sünni hüquqi (hənəfilik, məlikilik, şafilik və hənbəllilik) və şəlik (qallılık, ismaililik) və sufilik məzəhəbləri, eləcə də bu məzəhəblərin Azərbaycanda nümayəndələrindən bəhs etmişdir.

Tanınmış fəlsəfəçi alim Yusif Rüstəmov (1932-2010) da yaradıcılığında Azərbaycan xalqının fəlsəfi və ictimai fikir tarixinə müeyyən qədər yer vermişdir. O, "Sosial-siyasi və hüquqi telimlər tarixi" (2003), "Mövlana Cəlaleddin Ruminin sufilik fəlsəfəsi", "Əbu Həs Sührəvərdinin təsəvvüf fəlsəfəsi", "Türk fikir tarixi haqqında mülahizələr", "Fəlsəfənin əsasları" (2004) və digər əsərlərində Azərbaycan

də, 20-ci əsr Azərbaycan xalqının fəlsəfi və ictimai fikri tarixini öyrənmək baxımından A.Sükürovun "Müstəqil dövrün fəlsəfəsi və filosofları" diqqəti cəlb etməkdədir.

Tanınmış fəlsəfə tarixçisi, f.e.d. Elmira Zamanovanın (1933-2016) da fəlsəfə tarixinə aid yaradılığı her iki dövrü (SSRİ və müstəqillik dövrü) əhatə etmişdir. O, "Çağdaş Türkiyədə estetik fikir: əsas problemlər və təməyüllər", "İsmail Tunali - Türkiyədə ontoloji

kontekstində: hermenevtik təcrübələr" əsərində əsasən fəlsəfə fikri tariximizin 19-20-ci əsrlərini və həmin əsrlərdə yaşamış mütefəkkirlərimizdən M.F.Axundzadə, N.Nərimanov, M.Ə.Sabir, Ü.Hacıbəyli və başqalarının mədəni-fəlsəfi ərsini işıqlandırmağa çalışmışdır.

Fəlsəfə elmləri doktoru, prof. İlham Məmmədzadə də bir çox əsərlərində Azərbaycan xalqının milli fəlsəfi və ictimai fikir tarixinə

doktoru Zümrüd Quluzadənin rəhbərliyi altında yazılmışa başlayan "Azərbaycan fəlsəfə tarixi" dörd cildliliyinin nəşr olunmuş ilk iki cildində ən qədim dövrədən XVIII əsrədə daxil olmaqla Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi hərətəlli şəkildə və akademik üslubda araşdırılmışdır.

Kitabın 1-cildinin "Azərbaycanda fəlsəfə fikrin yaranması və inkişafı (Qədim dövrən b.e.-nın VII əsrlərinə) adlanan ilk

dən bəhs olunmuşdur. Kitabın 2-ci cildinin "XVII-XVIII əsrlərdə Azərbaycanda fəlsəfə və ictimai fikir" adlanan ikinci əsərlində isə Y.Qarabaği, Saib Təbrizi və Zeynalabidin Şirvaninin ictimai-siyasi və fəlsəfi irsi araşdırılmışdır.

Ümumilikdə, həm Azərbaycan Türk dilində, həm də rus dilində nəşr olunan çoxcildlik "Azərbaycan fəlsəfə tarixi"nin ilk iki cildi bəzi cüzi istisnalarla, Azərbaycan xalqının fəlsəfi və ictimai fikir tar-

Azərbaycan Türk fəlsəfəsi və mədəniyyəti

Çağdaş tədqiqatlara bir baxış



xini öyrənmək baxımından olduqca əhəmiyyətli və mükəmməl əsərlərdir. Ümid edirik ki, Azərbaycan xalqının fəlsəfə və ictimai fikir tarixinin 19-20-ci əsrlərini və bu dövrün tanınmış mütefəkkirəni özündə ehtiva edəcək 3-cü və 4-cü cildlər də yaxın zamanlarda nəşr olunacaqdır.

Son illərdə AMEA Fəlsəfə və Sosioziya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfə və ictimai fikir tarixi. XIX-XX əsrlər" adlı üçcildliyi nəşr olunub ki, bu əsərlər Azərbaycan Türk fəlsəfə və ictimai fikir tarixinin XIX-XX əsrlərini və həmin əsrlərdə yaşaması Azərbaycan Türk mütefəkkirərinin mədəni-fəlsəfi ərsini öyrənmək baxımından əhəmiyyətlidir. Xüsusi də, çoxcildlik "Azərbaycan fəlsəfə tarixi"nin həmin əsrləri özündə əhatə edəcək 3-cü və 4-cü cildlərinin hələlik, nəşr olunmadığı bir dövrə F.Ələkbərlinin üçcildlik kitabının əhəmiyyətinin vacibliyi danılmazdır.

Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfə və ictimai fikir tarixi. XIX-XX əsrlər" adlı üçcildliyin birinci cildində Azərbaycan Türk fəlsəfə və ictimai fikir tarixinin inkişaf yolları üç istiqamətdə təhlil edilmişdir: 1) Azərbaycanda Şərq-Islam-Türk mədəniyyəti və fəlsəfəsinin davamı; 2) Azərbaycanda Qərb-Avropa mədəniyyəti və fəlsəfəsinin təşəkkülü; 3) Azərbaycanda Şərq-Islam-Türk mədəniyyəti və Qərb-Avropa mədəniyyətinin "sintesi" problemi və həll yolları. F.Ələkbərlinin üçcildliyin ikinci cildində isə XX əsr Qızılay Azərbaycan Türk fəlsəfə fikrinin inkişaf yollarından və bu fəlsəfə fikrin təninizmiş Azərbaycan Türk mütefəkkirərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif kitabın ikinci cildində Qızılay Azərbaycan Türk fəlsəfə və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil edib: 1) Milli-demokratik və siyasi-fəlsəfə ideya cərayanları: türkçülük/azərbaycanlılıq, müasirlik və islamçılıq; 2) Marksizm-leninizm ideologiyası: milli təməyülçülük və beynəlməlilik; 3) Milli maarifçilik fəlsəfəsi: realizm və romantizm. Faiq Ələkbərlinin üçcildliyin üçüncü cildində XX əsr Güney Azərbaycan Türk fəlsəfə fikrinin inkişaf yollarından və bu fəlsəfə fikrin təninizmiş Azərbaycan Türk mütefəkkirərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Güney Azərbaycan Türk fəlsəfə və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil etmişdir: 1) Milli-demokratik və siyasi-fəlsəfə ideyaların sintesi; 2) Milli maarifçilik və ictimai-fəlsəfə ideyalar; 3) İslam fəlsəfəsi və islamçılıq.

(ardı gələn sayımızda)

Çağdaş dövrədə Azərbaycan xalqının fəlsəfə və ictimai fikir tarixini araşdırma mütəxəssislərdən biri də fəlsəfə elmləri doktoru Arzu Hacıyevadır. O, "Nəriman Nərimanovun din haqqında fəlsəfi düşüncələri" (1998), "Şərqdə hermenevtika. Fəlsəfə tarixi kontekstində" (2006), "Akademik Heydər Hüseynov" (2015), "Azərbaycan mütefəkkirləri zamanın kontekstində: hermenevtik təcrübələr" (2017) və digər əsərlərində Azərbaycan xalqının fəlsəfə və ictimai fikir tarixini aid dəyərli əsərlər yazmışdır...

xalqının fəlsəfə tarixini işıqlandırmağa çalışmışdır.

Professor İzzət Rüstəmovun Azərbaycan xalqının fəlsəfə və ictimai fikir tarixinin öyrənilmesi istiqamətindən ən mühüm əsərləri "Həsən bay Zərdab" (2012), "XX əsrin evvəllerində Azərbaycanda təbii-əlmi və fəlsəfə fikrin vəhdəti" (1992), "Azərbaycanda təbii-əlmi biliyin inkişafının fəlsəfi problemləri" (2001) və başqları olmuşdur. Dosent Qəmər Mürşüdülə də milli fəlsəfə və ictimai fikir tariximizə aid bir sıra dəyərli əsərlər yazmışdır. Onun bu cür əsərləri arasında "Cəmaləddin Əfəqaninin sosial-siyasi fəlsəfəsi" (2019) və digərlərini göstərmək olar. Azərbaycan xalqının fəlsəfə və ictimai fikir tarixinin müeyyən dövrlərini əhətədən "Azərbaycan fəlsəfəsi. Qədim dövr", "Müstəqil dövrün fəlsəfəsi və filosofları" (2007), "Fəlsəfə" (2002), "Şərq fəlsəfəsi və filosofları" (2005) adlı kitabların müəllifi olan prof. Ağayar Şükürovun da bu sahədə böyük əməyi vardır. Xüsusi

Azərbaycan ictimai və fəlsəfə fikrində din problem" (2008), "Azərbaycan demokratik fikrində insan konsepsiyası" (2009), "Hüseyin Cavidin dünyagörüşü" (2005), "Azərbaycan ictimai fikrində milli məsələ" (2007), "Müasir Azərbaycan fəlsəfəsi tədqiqatçıları" və digər əsərlərində Azərbaycan Türk fəlsəfə və ictimai fikir tarixinə aid dəyərli araşdırımlar aparmışdır.

Çağdaş dövrədə Azərbaycan xalqının fəlsəfə və ictimai fikir tarixini araşdırma mütəxəssislərdən biri də fəlsəfə elmləri doktoru Arzu Hacıyevadır. O, "Nəriman Nərimanovun din haqqında fəlsəfi düşüncələri" (1998), "Şərqdə hermenevtika. Fəlsəfə tarixi kontekstində" (2006), "Akademik Heydər Hüseynov" (2015), "Azərbaycan mütefəkkirləri zamanın kontekstində: hermenevtik təcrübələr" (2017) və digər əsərlərində Azərbaycan xalqının fəlsəfə və ictimai fikir tarixinə aid dəyərli araşdırımlar aparmışdır.

müeyyən qədər müraciət etmişdir. Məsələn, o, "Vətəndaş cəmiyyəti və milli ideologiya: Azərbaycanda siyasi prosesin fəlsəfəsi", "Siyasi etika", "Globallaşma və müasirleşmə şəraitində fəlsəfənin aktuallığı haqqında" (2009), "Bir daha fəlsəfə haqqında" (2012), "Mədəniyyətlərin qarşılıqlı tasirinin fəlsəfəsi və almanın Cənubi Qafqazda məskunlaşması" və digər əsərlərində fəlsəfə-ictimai fikir tariximizə də bağlı araşdırımlar aparmışdır.

Dörd cildlik nəzərdə tutulmuş, ancaq indiyə qədər iki cildi nəşr olunmuş "Azərbaycan fəlsəfə tarixi" kitabı Azərbaycan xalqının fəlsəfə və ictimai fikir tarixini öyrənmək baxımından qiyəmtli əsərlərdir. Çünkü bu iki cildde qədim dövrlərən 19-cu əsre qədərki Azərbaycan Türk fəlsəfə və ictimai fikir tarixini, Azərbaycan Türk mətəfəkkirleri əsaslı və akademik şəkildə tədqiq olunmuşdur. Hər halda müstəqilliyimizin bərpasından sonra əməkdar elm xadimi, fəlsəfə elmləri

fəsildə zərdüştlikdən, zurvanizmdən, mağların təlimindən, şamanizmdən, Gög Tanrılığından bəhs olunur. Eyni zamanda, bu fəsilde Mani və Manilikdən, Məzdək və Məzədkilikdən də hərtərəfli şəkilədə bəhs olunmuşdur. Kitabın "VII-X əsrlərdə Azərbaycan fəlsəfəsi" adlanan 2-ci fəsində isə önce Azərbaycanda İslam dininin yayılması və onun ilk təbliğatlarından, daha sonra da Əli ibn Harun əz-Zəncanidən «İxvan əs-Səfa və Xüllən əf vəfa» cəmiyyətinin ideoloqlarından biri kimi, söz açılmışdır. Eyni zamanda, bu fəsilde Məhəmməd Bakuvinin fəlsəfə baxımları da ayrıca təhlil olunmuşdur. Kitabın "XI-XII əsrlərdə Azərbaycan fəlsəfəsi" adlanan 3-cü fəsində isə Xətib Təbrizi, Eynəqüzat Miyaneci, Yusif Tahir Xoylu, Mehşəti Gəncəvi, Ə.Bəhmənyar, Şihabəddin Yəhya Sürəvərdi, Xaqani Şirvani və Nizami Gəncəvinin dünyagörüşü ayrı-ayrılıqla geniş şəkildə təhlil və təfsir olunmuşdur.

Çoxcildlik "Azərbaycan fəlsəfə tarixi"nin 2-ci cildinin "XIII-XVI əsrlərdə Azərbaycanda fəlsəfə və ictimai fikir" adlanan ilk fəsində Şəms Təbrizi, Nəsrəddin Tusi, Məhəmməd Təbrizi, Əsirəddin Əbhəri, Əvhədi Marağayı, Məmmud Şəbüstəri, Fəzlullah Nəsimi, İmadəddin Nəsimi, Şəms Məğribi, Qasimi-Ənvar, Seyyid Yəhya Bakuvu, Yusif Muskuri və M.Füzuliinin ictimai-siyasi və fəlsəfə ərsindən